

**4 fevral.** Prezident Heydər Əliyev MDB-nin üzvü olan ölkələrin Mədəni Əməkdaşlıq Şurasının 18-ci iclasının iştirakçılarını qəbul etdi.

**5 fevral.** Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri layihəsinin reallaşdırılması ilə bağlı müşavirə keçirdi.

**6 fevral.** Türksoy təşkilatının üzvü olan ölkələrin mədəniyyət nazirləri Daimi Şurasının XIX toplantısının iştirakçılarını qəbul etdi.

Görkəmlili bəstəkar Qara Qarayevin xatirə gecəsində iştirak etdi və nitq söyledi.

**10 fevral.** Qurban bayramı münasibətlə Azərbaycan xalqını təbrik etdi.

**13 fevral.** İran İslam İnqilabının 24-cü ildönümü münasibətlə keçirilən mərasimdə nitq söyledi.

**14 fevral.** Ölkə iqtisadiyyatının inkişafına, işlahatların aparılmasına və dövlət büdcəsinin icrasına həsr olunmuş müşavirə keçirdi.

**20 fevral.** Rusiya Tehlikəsizlik Şurasının katibi Vladimir Ruşaylo-nun başçılıq etdiyi nümayəndə heyətini qəbul etdi.

**25 fevral.** Xocalı Soyqırımının ildönümü ilə əlaqədar Azərbaycan xalqına müraciət etdi.

**23 fevral.** Prezident Corc Buşun dəvəti ilə ABŞ-a sefərə getdi.

2003-cü il fevralın 6-da Bakıda Türksoy təşkilatının üzvü olan ölkələrin mədəniyyət nazirləri Daimi Şurasının XIX toplantısı keçirildi. Tədbirdə çıxış edən Prezident Heydər Əliyev türkdilli xalqların əsrlər boyu bir-birinə yaxınlaşmasında və birləşməsində müstərək mədəniyyətin, mənəvi dəyərlərin müstəsna əhəmiyyətini vurğuladı. Qeyd etdi ki, sonradan rus və sovet imperiyaları türk xalqlarını bir-birindən müəyyən qədər aralasa da, bağıntılar qırılmışdı.

**Sitat:** Sonra rus imperatorluğu, ondan sonra isə sovet imperatorluğu dövründə biz bunları itirmədik, ancaq bir-birinizdən bir qədər aralındıq. Doğrudur, tamam aralanmadıq, biz Türkmenistan nümayəndələri ilə hər il burada görüsdüklər, yarış keçirdik. Türkmenistən pambıqçılari Azərbaycana gəldilər, bizim pambıqçılara isə Türkmenistana gedirdilər. Yəni bunlar var idi. Amma oturub danışmadıq ki, axı, bizim dilimizin bir kökü vardır. Bizim yaxın adət-ənənələrimiz vardır.

Prezident Heydər Əliyev təkce türk xalqlarının deyil, müsəlmanların döyüşünün həmərəylik və qardaşlığına nail olunmasını vacib hesab edirdi. Onun bu barədə fikirləri fevralın 10-da Qurban bayramı münasibətlə Azərbaycan xalqını təbrikində bir daha əksini tapdı. Ümummilli Lider müsəlmanların böyük təntənə ilə, həmərəylik və qardaşlıq rəmzi kimi qeyd etdi. Qurban bayramının insanlar üçün yüksək bəşəri-mənəvi dəyərlərdən faydalanaq imkanları ya-

ratlığındı, Azərbaycan xalqının bu dövrlərə bütün dövrlərdə sadiq qaldığındı vurğulayaraq dedi: "İslamın insanpərvərlik, mehribanlılıq və mərəhəmət prinsiplərinə həmişə sadiq qalmış Azərbaycan xalqı tərixinin çətin dövrlərində belə, Qurban bayramını özünün ən ezziz günlərindən biri kimi qeyd etmişdir. Dövlət müstəqilliyimizin bərpasından sonra bu günün rəsmi şəkildə bayram edilmiş xalqımızın öz milli və dini ənənələrinə sədaqətinin parlaq ifadəsidir... Qoy bütün böyük milli və dini bayram-larımız kimi, mübarek Qurban bayramı da xalqımızın yüksək ideallar ətrafinda daha sıx birləşməsini təmin etsin, azad, müstəqil və demokratik Azərbaycan dövlətinin gelecek inkişafı naminə bütün azərbaycanlılar arasında ümummilli həmərəyliyin möhkəmləndirilsin!"

Azərbaycan-Rusya münasibət-

anaxşı nəticənin olması məmənunuq doğurur.

**Sitat:** Terrorizmle daim mübarizə aparmaq çox mühüm bir məsa-lədir. Təessüf, indi dünya elədir ki, hər hansı bir dövərə yekun vurmaq və terrorizmin, xüsusən də beynəlxalq terrorizmin dəha olmadığını demək səhəv olardı. Dünyanın, əs-lində bütün regionlarında, xüsusən Amerika Birleşmiş Ştatlarında baş vermiş 11 sentyabr hadisələrindən sonra terrorçular başla-qaldırmışlar - bunlar narkotiklər və bir çox digər əməllərlə məşğül olan müxtəlif cinayətkarlardır. Ona görə də mübarizə davam edir və indi də, gələcəkdə də birgə fealiyyətimin mühüm istiqaməti beynəlxalq terrorizmle və onun hər cür təzahürü ilə mübarizədə feal əməkdaşlıqdan ibaret olacaqdır.

2003-cü il fevralın 23-də Heydər Əliyev ABŞ Prezidenti Corc Bu-

nilməsi mümkün olan bir sahədir. Ona görə də bu həm Azərbaycan üçün, onun iqtisadiyyatının inkişaf etdirmək, xalqımızın rifah halının yaxşılaşdırmaq üçün, həm də bizimle əməkdaşlıq edən Qərb ölkələri, şirkətləri üçün çox böyük mənfeət, fayda gətirəcəkdir".

Ulu Öndər konfransdakı çıxışında Qarabağ məsələsinə də toxunaraq ABŞ-in regiona daha çox diqqət ayırmاسının vacibliyini vurğuladı və qeyd etdi ki, neft-qaz la-yihələri münaqışının həlli nə yar-dımcı ola bilər.

**Sitat:** Amerika Birleşmiş Ştatları bundan sonra bu regiona daha da diqqəti olmalıdır. Biz hesab edirik ki, Minsk qrupunun həm-sədrələri kimi, Amerika Birleşmiş Ştatları, Rusiya, Fransa bu məsə-lənin sülh yolu ilə həll olunması-da qəti addimlar atmalıdır. Biz yenidən müharibənin başlanması-

## Xalqa bağışlanmış ömürdən anlar: 2003-cü ilin fevralı



lerinin möhkəmləndirilməsi, bu kontekstdə terrorizmle mübarizə Ümummilli Lider Heydər Əliyevin xarici siyaset kursunun prioritetləri sırasında yer aldı. 2003-cü il fevralın 20-də Ulu Öndər Bakıya səfər etmiş Rusiya Tehlikəsizlik Şurasının katibi Vladimir Ruşaylo-nun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşündə də iki ölkə arasında münasibətlərin mövcud vəziyyəti və perspektivləri müzakirə olundu. Bununla yanaşı, Ermənistan-Azərbaycan münaqışesinin həllinə, habelə beynəlxalq terrorizm və onun hər cür təzahürleri ilə mübarizənin gücləndirilməsinin zəruriliyinə dair fikir mübadiləsi aparıldı.

Prezident Heydər Əliyev səhət əsasında bildirdi ki, terrorizmle mübarizə sahəsində Rusiya ilə Azərbaycan arasında həm yaxşı əməkdaşlıq təcrübəsinin, həm də

şun dəvəti ilə Birleşmiş Ştatlara səfər etdi. Səfər çərçivəsində "Şərq-Qərb enerji dəhlizi reallıq" mövzusunda keçirilən beynəlxalq konfransda geniş nitq söyləyen Ümummilli Lider Xəzər demizindəki böyük neft və qaz ehtiyatlarına diqqət çəkər dedi ki, bu sahədə Azərbaycanla əməkdaşlıq Qərb ölkələrinə də fayda getirəcək: "İllkin qiymətləndirmələrə görə, ancaq Azərbaycan sektorundan 4 milyard ton neft, 5 trilyon kubmetr qaz gözlənilir. Birinci müqavilədən 740-750 min ton neft gözlayırıq və bu, Bakı-Ceyhan kəməri ilə ixrac ediləcəkdir. Ancaq Azərbaycan sektorunda çox perspektivli başqa yataqlar da var. Ona görə də görürsünüz, ümumi miqdardır çoxdur - 4 milyard ton neft və 5 trilyon kubmetr qaz. Bunlar ancaq Azərbaycan sektorundadır. Demək, bu, 50-100 ilə qədər işlə-

ni istəmirik. Baxmayaraq ki, Azərbaycanda əhali artıq dözə bilmir. Belə vəziyyətə dözə bilmir ki, torpaqlarının 20 faizi ən ilər işğal altındadır. Belə vəziyyətə dözə bilmir ki, bir milyon qəçqin-köçkün azərbaycanlılarının əksəriyyəti çadırlarda yaşayır. Ona görə xalq tərəfindən çox təkliflər alırıq, insanlar tələb edirlər: "Biz istəyirik mühərbi-bə edək, ya gedək torpaqlarımızı geriye alaq, ya da mahv olaq!" Biz bunların qarşısını alırıq, bundan sonra da alacaqıq. Ancaq vəziyyəti həmişə bu cür saxlamaq mümkün deyildir. Güman edirəm ki, bizim bu layihələrin həyata keçirilməsi münaqışelerin də həll olunmasına yardımçı ola bilər. Arzu edirəm ki, belə də olsun".

Prezident Heydər Əliyevin ABŞ-a səfər programı olduqca zəngin idi. Fevralın 26-də Ağ evda ABŞ Prezidenti Corc Buşla görüş oldu. Həmin gün Dövlət Departamentində Azərbaycan Prezidentinin iştirakı ilə Beynəlxalq Cinayet Məhkəməsinin Roma Statutunun 98-ci maddəsinə dair sazişin imzalanma mərasimi keçirildi.

Səfər müddətində Prezident Heydər Əliyev ABŞ-in vitse-prezidenti Riçard Çeyni, Mərkəzi Kəşfiyyat Agentliyinin direktoru Corc Tenet, ticaret naziri Donald Evans, energetika naziri Spenser Abraham, ATƏT-in Minsk qrupunun ABŞ tərəfindən həmsədri Rudolf Perina ilə görüşdü, Vəsiqətənda jurnalistlər üçün mətbuat konfransı keçirdi. Həmçinin Dövlət Departamentində Azərbaycan Prezidentinin şərəfinə rəsmi qəbul təşkil olundu.

Azərtac